

## Azərbaycan dilinə tərcümə olunmuş əsərlərin kataloqu

-B-

Blokker Yan

“Dayı axtaranlar” 1965.

Belenkov B.

“Dan yeri qızarır” 1956.

Blyaxin P.

“Dan yeri söküləndə” 1952.

Botvinnikov A. D. və b.

“Rəsmxət” Orta məktəbin 8-ci sinfi üçün dərslik. 1973.

Bruşteyn B. Y. və Dementyev V. İ.

“Tokarlıq” Peşə-texniki məktəbləri üçün dərslik. Maarif, 1970. 433 s.

Bruşteyn B. Y. və Dementyev V. İ.

“Tornaçılıq işi” 1949.

Borodin S. V Demiçev A. N.

“SSRİ-nin maliyyə və krediti” Maarif, 1983. 304 s.

Belinski B. Q.

“Məqalələr” Tərcümə: Ağayev Ə. 1961.

“Belinski Vissarion Qriqoryeviç” Seçilmiş məqalələri. Tərcümə: Ə. Ağayev.

Gənclik, 1979. 228 s.

Bikçentayev Ə. Q.

“Səfirin qızı” 1964. Tərcümə: Ağayev Ə.

“Bolqar xalq nağılları” Kiçik yaşlı uşaqlar üçün. 1952.

Bualo

“Poeziya sənəti” Azərnəşr, 1969. 184 s.

Barto A.

“İpatdı” Məktəb yaşı çatmamış uşaqlar üçün şeirlər. Tərcümə: S. Almazov. Gənclik, 1970. 12 s.

Bianki B. B.

“Qarışqa yuvasına tələsirdi” Tərcümə: Almazov S. 1966.

Beyşənəliyev Şükürbəy

“Amanat” Povest. Tərcümə: İ. Nəzərov. Gənclik, 1982. 136 s.

Butoviç N. A.

“Üzməyi öyrənin” 1953. 47 s.

Belyayev A. R.

“Amfibiya-adam” Roman. Tərcümə: R. Nağıyev. Azərnəşr, 1963. 172 s.

“Bilqamis dastanı” Hər şeyi bilən adamın dastanı. Tərcümə: İ. Öməröglü. 1999. 92 s.

“Bilqamis dastanı” Tərcümə: İ. Vəliyevdir. Gənclik, 1985. 102 s.

Bilimoviç B. F.

“Orta məktəbdə fizika viktorinaları” Maarif, 1966. 99 s.

Brea Alfredde

“Bir balaca parijlinin həyatı” Roman. Tərcümə: R. Axundov. Yazıçı, 1987. 204 s.

“Bir budaq şimşək” Şeirlər. Tərcümə: Çingiz Əlioğlu. Gənclik, 1981. 26 s.  
Tatyaniçeva L.

Brezan Yuri

“Bir məhəbbətin tarixi” Povest. Gənclik, 1968. 103 s.

“Bir sinədə iki ürək” Gürcü şeirində Azərbaycan. Tərtib edənlər: V. Rüstəmzadə, V. Hacıyev, Ə. Binnət. Yazıçı, 1981. 166 s.

Buxarin N.

“Tarixi materializm nəzəriyyəsi” Azərənəşr, 1930. 272 s.

“Bir uşaq şəhəri necə xilas elədi” Məktəb yaşı çatmamış uşaqlar üçün qırğız xalq nağılı. Tərcümə: P. Xəlilov. Gənclik, 1985. 13 s.

“Birinci şəxsdən” Vladimir Putinlə söhbətlər. Tərcümə: İ. Tapdıq və b. 2000. 201 s.

Biryukov N.

“Çayka” Roman. Tərcümə: C. Məcnunbəyov. Uşaqgəncnəşr, 1952. 440 s.

Bisyarina V. P.

“Uşaqların anatomik-fizioloji xüsusiyyətləri” Dərslik. Maarif, 1974. 216 s.

Biçer-Stou H.

“Tom dayının daxması” Roman Tərcümə: Hidayət. Gənclik, 1991. 379 s.

Biçer Stou Harrist

“Tom dayının koması” Roman. Tərcümə: Hidayət.

Bikov Vasil

“Kruqlyan körpüsü” Povestlər. Tərcümə: İ. Qasənzadə. Yazıçı, 1988. 325 s.

Bıtritski V. Y.

“Heyvandarlıq fermalarında istehsal-zootexniki uçot” Azərənəşr, 1967. 56s

Byother Alfred

“Əxlaqdan iki” Povest. Tərcümə: Z. Babayev. Gənclik, 1986. 203 s.

Blauman Rudolf

“Yaz şaxtası” Hekayələr. Gənclik, 1983. 112 s.

Blauman Rudolf

“Yaz şaxtası” Hekayələr. Tərcümə: Z. Babayev, Ə. Məmmədov və H. Bağirov. Uşaqgəncnəşr, 1961. 120 s.

Blauman Rudolf

“Yaz şaxtası” Hekayələr. Tərcümə: Z. Babayev, Ə. Məmmədov və H. Bağirov. Uşaqgəncnəşr, 1961. 120 s.

Blauman R.

“Hekayələr” Tərcümə: R. Salamova. Gənclik, 1974. 152 s.

Blyaxin P.

“Dan yeri söküləndə” Tərcümə: C. Məcnunbəyov. Uşaqgəncnəşr, 1952. 268 s.

Blok Aleksandr, A. Blok, V. V. Mayakovski, S. A. Yesenin

“Seçilmiş əsərləri” Tərcümə: E. Borçalı, Ə. Kürçaylı və b. Gənclik, 1987. 391 s.

Blok Aleksandr

“Laylay” Şeirlər. Tərcümə: V. Rüstənzadə. Gənclik, 1968. 32 s.

Blok A.

“Onikilər” Şeirlər və poema. Gənclik, 1972. 71 s.

Blok Aleksandr

“Tale gəmissi” Şeirlər və poemalar. Yazıçı, 1980. 155 s.

Blokker Yan

“Dayı axtaranlar” Kiçik yaşlı uşaqlar üçün. Tərcümə: V. Rüstənzadə. Azərnəşr, 1965. 68 s.

Bloxin N. N.

“Bədxassəli şişlər” 1980. 66 s.

Boqat Yevgeni

“Onlar belə sevirdilər” Yeniyyətmələr üçün. Gənclik, 1990. 379 s.

Boqdanov N.

“Qaraca pişik” Məktəb yaşlı çatmayan uşaqlar üçün. Tərcümə: Ə. Babayeva  
Uşaqgəncnəşr, 1951. 8 s.

Boqdanov N.

“Müharibə hekayələri” Uşaqgəncnəşr, 1943. 52 s.

Boqdanoviç Lidiya

“Hisslərin oyanması” Gənclik, 1983. 104 s.

Boqorov V. Q.

“Sualtı aləm” Dənizdə həyat. Tərcümə: Ş. Ələkbərov. Azərnəşr, 1952. 68 s.

Bodyajina Vera, Jmakin Konstantin

“Ginekologiya” Tibb İnstitutunun tələbələri üçün dərslik. Tərcümə: Ə. M. Rəştiyev. Maarif, 1987. 355 s.

“Boz pişik və qara pişik” Başqırd xalq nağılı. Tərcümə: X. Musayeva. Gənclik, 1969. 15 s.

“Bolqar hekayələri” Tərcümə: S. Məmməd zadə. Yazıçı, 1980. 120 s.

“Bolqar hekayələri” Satira və yumor. Tərcümə: Ə. Qasımov. Azərnəşr, 1985. 216 s.

“Bolqar hekayələri” Böyük yaşlı uşaqlar üçün. Uşaqgəncnəşr, 1952. 144 s.

“Bolqar hekayələri” Uşaqgəncnəşr, 1951. 212 s.

“Bolqar çələngi” Bolqar ədəbiyyatından seçmələr. Tərcümə: Y. Həsənbəy, A. Əlizadə və b. Yazıçı, 1987. 270 s.

“Bolqar şairləri Azərbaycan haqqında “Azərbaycan olqarıstan ədəbi əlaqələri haqqında” məqalənin müəllifi və tərt. edəni N. Məmmədov. Gənclik, 1974. 70 s.

Boldakov E. V.

“Çayların həyatı” Azərnəşr, 1952. 72 s.

Bolşak Vasil

“Köhnə azar” Yumoristik hekayələr. Tərcümə: F. Eyvazlı. Yazıçı, 1979. 84 s.

Bolşintsov M.

“Mavi dəniz sahilində” Tərcümə: Hasilova X. Uşaqgəncnəşr, 1952. 56 s.

Bomarşe

“Fıqaronun toyu” Tərcümə: C. Cabbarlı. Azərnəşr, 1935. 122 s.

Bondarev V. N.

“Uşaqlarda mədə ağıracaq xəstəliklərinin profilaktikası” Azərnəşr, 1981. 69 s.

Bondarev Yuri

“Sahil” Roman. Tərcümə: S. Məmmədov. Yazıçı, 1987. 395 s.

Borev Yuri Borisoviç

“Estetika” Tərcümə: Y. Qarayev, R. Xəlilova. Gənclik, 1980. 222 s.

Bori Fransuaz

“Beynəlxalq insansevərlik hüququnun əmələ gəlməsi və inkişafı” 1992. 41 s.

Borisov L. B.

“Mikrobiologiyadan laboratoriya məşğələlərinə rəhbərlik” Tərcümə: İ. Əhmədov. Maarif, 1984. 304 s.

Borovikov B. A. və b.

“Elektrik şəbəkələri və sistemləri” Texnikumlar üçün dərslik. Maarif, 1975. 447 s.

Borodin S. V Demiçev A. N.

“SSRİ-nin maliyyə və krediti” Dərslik. Maarif, 1983. 304 s.

Borodin Sergey.

“İldırım Bəyazid” Roman. Tərcümə: B. Musayev. Gənclik, 1979. 568 s.

Borodin S. P.

“Səmərqəndin ulduzları” Roman. Uşaqgəncnəşr, 1962. I kitab.

Borodin S. P.

“Səmərqəndin ulduzları” Roman. Uşaqgəncnəşr, 1962. II kitab. Yürüş tonqalları. Tərcümə: R. Şıxəmirova. 436 s.

Boruşko V. F.

“Belorusiya SSR” Azərnəşr, 1982. 92 s.

Boruşko V. F.

“Belorusiya SSR” Azərnəşr, 1972. 55 s.

Boris Aprilov

“Tülkübalanın macərələri” Kiçik və orta yaşlı uşaqlar üçün. Tərcümə: İ. Vəliyev. Gənclik, 1984. 180 s.

Boyunağa Əhməd

“Qan və gül” Tərcümə: İsmayıl Məmmədov. 1993. 252 s.

Bokkaço Covanni

“Dekameron” Tərcümə: B. Musayev. Azərnəşr, 1966. 718 s.

Bokov F.

“Azərbaycan övladlarının ölməz igidliyi” Böyük Vətən müharibəsi illərində Qırmızı Bayraq və Suvorov ordenli 416-cı Taqonroq atıcı diviziyasının döyüş əməliyyatları və 5-ci zərbə ordusunda onunla birlikdə qarşılıqlı surətdə fəaliyyət göstərən digər döyüşçülərin hünərləri haqqında qısa hərbi-tarixi oçerk. Azərnəşr, 1975. 218 s.

Bıkov Vasil

“Kruqlyan körpüsü” Povestlər. Tərcümə: Qasımzadə İ. Yazıçı, 1988. 325 s.

“Bir günəş altında” Qardaş respublika şairlərinin əsərləri. Məcmuə. Gənclik, 1982. 182 s.

Barto A.

“Qardaşlar” 1939.

Balzak O.

“Qobsek” 1969.

Balzak Onore de.

“Qorio ata” Roman. Tərcümə: M. Rəfil. Gənclik, 1989. 263 s.

Belyakov V Juk Y.

“Hərbi gigiyena və epidemiologiyadan dərs vəsaiti” Tərcümə: T. Tağızadə. Maarif, 1987. 365 s.

Baturin A. T.

“Maşın detalları” Dərslik. Maarif, 1967. 435 s.

Baturin A. T.

“Maşın hissələri” 1958.

Baev L. K. və Merkulov İ. A.  
“Təyyarə-raketa” 1953.

Bəxşayışı doktor Əqiqi  
“Allahın elçisi Məhəmməd c.” 1999.

Balzak O.  
“İfritə” Tərcümə: C. Məcnunbəyov. 1965.

Biryukov N.  
“Çayka” Tərcümə: C. Məcnunbəyov. 1952.

Bubennov M.  
“Ağcaqayın” Tərcümə: C. Məcnunbəyov. 1948.

Blyaxin P.  
“Dan yeri söküləndə” Tərcümə: C. Məcnunbəyov. 1953.

“Baltik ölkələri xanlıqlarının nağılları” Tərcümə: Mirbağirova Ş. 1951.

Berestov V. D.  
“Yol necə tapıldı” Məktəb yaşı çatmamış uşaqlar üçün. Tərcümə: Ş.  
Mirbağirova. Gənclik, 1972. 16 s.

“Bənövşəyi ilan” Tərcümə: Ş. Mirbağirova. 1963.

Belyayev A. R.  
“Amfibiya-adam” Tərcümə: R. Nağıyev. 1963.

Bəlaği Sədrəddin  
“Quran qissələri” Tərcümə: Nağısoylu M. 1992.

Barto A.  
“Oyuncaqlar” Tərcümə: X. Əlibəyli. Azərənşr, 1964. 12 s.

Bilimoviç B. F.  
“Orta məktəbdə fizika viktorinaları” Maarif, 1966. 99 s.



Babayan Vardges

“Sevdim odlar yurdunu” Şeirlər. Tərcümə: B. Vahabzadə, S. Sərxanlı və b. Gənclik, 1988. 82 s.

Berezina L Nikolskaya İ.

“8-ci sinifdə həndəsə” Müəllimlər üçün vəsait. Tərcümə: A. M. Abasov. Maarif, 1988. 159 s.

Berezina L Nikolskaya İ.

“8-ci sinifdə həndəsə” Müəllimlər üçün vəsait. Maarif, 1978. 164 s.

Berezina L Nikolskaya İ.

“8-ci sinifdə cəbr” Müəllimlər üçün metodik vəsait. Maarif, 1982. 256 s.

Berezina L Nikolskaya İ.

“8-ci sinifdə cəbr. Müəllimlər üçün vəsait” Maarif, 1977. 295 s.

Boqolyubov K.

“SSRİ-nin ərzaq proqramı” Tərcümə: A. S. Rzayev. Azərnəşr, 1985. 214 s.

“Belorus hekayələri” Məcmuə. Tərcümə: Mirkişiyev M. Yazıçı, 1982. 188 s.

Babayevski S.

“Qızıl ulduzlu qəhrəman” 1950.

Bianki V. V.

“Qara şahin” Povest və hekayələr. 1961.

Baba Tahir Üryan

“Dübeytilər” Azərbaycan dilinə Tərcümə: R. Hüseynov. Yazıçı, 1988. 110 s.

“Balaca Çjutsza” Tərcümə: Həsənzadə G. 1954.

Bəyşənəliyev Ş.

“Ağ dəvə” Tərcümə: Həsənzadə G. 1958.

“Bolqar hekayələri” Satira və yumor. Tərcümə: Qasımsadə Ə. Azərnəşr, 1985. 216 s.

Baruzdin S. A.

“Balacalar ona yolka deyirdilər” Povestlər. Tərcümə: Dilbazi M. Gənclik, 1977. 88 s.

Boyko Q.

“Qız nəğmə oxuyur” Tərcümə: Dilbazi M. 1963.

Balzak Onore

“Novellalar” Tərcümə: M. Rəfili. Azərnəşr, 1949. 292 s.

Balzak Onore

“V-VII siniflərdə kənd təsərrüfatı texnikasının tədrisi” Maarif, 1975. 246 s.

Baltanov. R. Q

“Balıqçı pişik” Nağıl. Tərcümə: X. Musayeva. Gənclik, 1969. 16 s.

Baltanov R. Q

“Elmi ateizm” Maarif, 1981. 324 s.

“Baltik ölkələri xalqlarının nağılları” Tərcümə: Ş. Şir Bağirova. Uşaqgəncnəşr, 1951. 72 s.

Bandarin, A. P

“Azərbaycan SSR-in palıd meşələri” 1954. 160 s.

Bantova M. A

“1-ci sinifdə riyaziyyat” Maarif, 1976. 330 s.

Bantova M. A

“1-ci sinifdə riyaziyyatın tədrisinə dair metodik göstərişlər” Maarif, 1970. 231 s.

Bantova M. A

“II sinifdə riyaziyyat” Maarif, 1976. 187 s.

Bantova M. A

“II sinifdə riyaziyyatın təlimi” Maarif, 1971. 54 s.

Bantova M. A

“Riyaziyyat” Maarif, 1975

Barabanov, V

“Mineral və süxurları necə yığmalı” Tərcümə: X. Əzizbəyov. Uşaqgəncnəşr, 1950. 20 s.

Baranov Vladimir Vladimiroviç və b.

“Kənd təsərrüfatı maşınları və traktor işlərinin texnologiyası” Maarif, 1981. 196 s.

Baranski N. N

“SSRİ-nin iqtisadi coğrafiyası” Azərnəşr, 1955. 452 s.

Baranski N. N

“SSRİ-nin iqtisadi coğrafiyası” Azərnəşr, 1954. 452 s.

Baranski N. N

“SSRİ iqtisadi coğrafiyası” Azərnəşr, 1953. 472 s.

Baranski N. N

“SSRİ fiziki coğrafiyası” Azərnəşr, 1945. 112 s.

Barataşvili N.

“Lirika” Şeirlər və poema. Tərcümə: E. Borçalı. Azərnəşr, 1968. 62 s.

Barbus, Hanri

“Yadlar və dostlar” Hekayə. Azərnəşr, 1935. 16 s.

Barbus, Hanri

“Od içində” Roman . Azərnəşr, 1930. 344 s.

Barbus, Hanri

“Həqiqi hekayələr” Azərnəşr, 1937. 46 s.

Bardinova A. A

“Məktəblilərin peşə seçməyə hazırlaşması” Maarif, 1970. 180 s.

Bardinova A. A

“Barıt qoxulu subh çağı” Sənədli povest. Tərcümə: Z. Abbasov. Gənclik, 1988. 190 s.

Barişev, M

“Balaca dənizçilər” Hekayələr. Uşaqgənənəşr, 1959. 96 s.

Baryakin A. F və b.

“Abşeronu yaşllaşdırmaq üçün soraq kitabı” 1964. 96 s.

Barkov, A. s.və Polovinkin, A. A

“Fiziki coğrafiya” Azərnəşr, 1955. 172 s.

Barkov, A. s.və Polovinkin, A. A

“Fiziki coğrafiya” Azərnəşr, 1953. 174 s.

Barkov, A. s.və Polovinkin, A. A

“Fiziki coğrafiya” Tərcümə: M. Məmmədov. Azərnəşr, 1952. 175 s.

Barkov, A. s.və Polovinkin, A. A

“Fiziki coğrafiya” Tərcümə: M. Məmmədov. Azərnəşr, 1950. 168 s.

Barri C. M

“Piter Pen və Vendi” Tərcümə: Ə. Əhmədova. Gənclik, 1970. 155 s.

Barsukov A. N.

“Cəbr” Maarif, 1966. 296 s.

Barsukov A. N.

“Cəbr” Azərnəşr, 1965. 304 s.

Barsukov P. V.

“İnşaat rəsmxətti” 1964. 312 s.

Bartles A. V.

“Zahılıq dövrünün gigiyenası” 1963. 35 s.

Bartles A. V. və Qarant N. Y

“Hamiləlik zamanı və zahılıq dövründə bədən tərbiyəsi” 1963. 56 s.

Bartles N. A

“Dəmirçilik” Azərnəşr, 1932. 98 s.

Bartanovski A.

“Elektrotexnika praktikumu” 1961

“Seçilmiş əsərləri” Tərcümə: F. Sadiq. T. Mahmud və b. Gənclik, 1989. 382 s.

Barto A.

“Ağlağan qız” Tərcümə: M. Rzaquluzadə. Uşaqgəncləş, 1956. 13 s.

Barto A.

“Qardaşlar” Uşaqgəncləş, 1939. 16 s.

Barto A.

“İpatdı” Tərcümə: S. Almazov. Gənclik, 1970. 12 s.

Barto A.

“Kobud ayı balası” Tərcümə: S. Əsəd. Gənclik, 1967. 8 s.

Barto A.

“Oyuncaqlar” Tərcümə: X. Əlibəyli. Azərnəşr, 1964. 12 s.

Barto A.

“Pinti qız” Uşaqgəncləş, 1957. 16 s.

Barto A.

“Hesabçı” Azərnəşr, 1931. 16 s.

Barto A.

“Şeirlər” Tərcümə: A. Abasov. Uşaqgəncləş, 1951. 44 s.

Barto A.

“Müsəlman dünyası tarixində xəzəryanı ölkələrin yeri” Tərcümə: Z. Bünyadov, E. Ağayev. Elm, 1999. 159 s.

Barzudin Sergey Alekseyeviç

“Balacalar ona yolka deyirlər” Povestlər. Tərcümə: N. Həsənəliyev və M. Dilbazi. Gənclik, 1977. 88 s.

Barzudin S. A

“Dəniz necədir?” Povestlər. Tərcümə: G. Həsənzadə. Azərnəşr, 1966, 131 s.

Barzudin S. A

“Pioner xoruzu” Hekayələr. Tərcümə: R. Hacıyeva. Gənclik, 1967. 30 s.

Barzudin S.

“Ravi və Şaşi” Uşaqgəncliyi, 1958. 68 s.

Barzudin Sergey

“Son güllə” Hekayə və povestlər. Tərcümə: N. Həsənəliyev. Gənclik, 1985. 180 s.

Barzudin S.

“Toyuqlar üzməyi necə öyrəndi” Kiçik hekayələr. Azərənşr, 1964. 32 s.

Barşeva M

“Turp oyunu” Azərənşr, 1931. 20 s.

Zaytsev Aleksey Petroviç

“Basqın təhlükəsi yaranarkən və mülki müdafiə siqnalları” Azərənşr, 1979. 68 s.

Baskakov, A

“Uçan təyyarə modeli” Azərənşr, 1936. 39 s.

Baxarev, M. A. və Kalaçaeva, Z. V

“Français” Azərənşr, 1956, 132 s.

Baxarev, M. A. və Kalaçaeva, Z. V

“Français” Azərənşr, 1953, 136 s.

Baxnıgin Y. A.

“Ateistin cib lüğəti” Tərcümə: İ. Rüstəmov. Azərənşr, 1987. 304 s.

Baxnıgin Y. A.

“Bahadır Vladko” Tərcümə: E. Rəhimov. Gənclik, 1970. 20 s.

Bahday Adam

“Təyyarəçi və mən” Tərcümə: G. Abdullabəyova. Gənclik, 1971. 24 s.

“Boz pişik və qara pişik” Tərcümə: X. Musayeva. Gənclik, 1969. 15 s.

Berna, P.

“Başsız at” Povest. 1960

“Başsız qadın” Britaniya adalarının xalq nağılları. Gənclik, 1989. 318 s.

Beqalin S.

“Gənc ovçu” Hekayələr. Uşaqgəncnəşr, 1959. 118 s.

Bezdeneynıx İ və Tırkova Y.

“Əhalinin bakterioloji silahdan mühafizəsi” Azərnəşr, 1966. 47 s.

Bezuqlov A.

“Canilər” Roman Tərcümə: Natiq Səfərov. Yazıçı, 1991. 435 s.

Bünyadov Ziya

“Azərbaycan VII-IX əsrlərdə Rus dili” Tərcümə: C. Cabbarov, H. Əlizadə. Şərq-Qərb, 2007. 432 s.

Babur Zəhirəddin Məhəmməd

“Baburnamə çağatayca” Tərcümə: R. Əskər. 2011. 430 s.

Bastiat Fredrik

“Hüquq” Tərcümə: Rəşad Şirinov, Səadət. 2007. 136 s.

Baverstock Alison

“Kitabı necə satmalı” Tərcümə: S. Babazadə, V. Quliyeva. 2006. 306 s.

Bayandır Əbdüləziz

“Quran işığında təriqətçiliyə baxış” Türkcədən. Tərcümə: A. Şükürov. 2004. 178 s.

Baycıyev Mar

“Duel” Tərcümə: Akif Abbasov. Mütərcim, 2004. 43 s.

Bayram Esad

“Ürəyimdəki haray” Tərcümə: E. İsgəndərzadə. Vektor, 2008. 55 s.

Bayron Corc Qordon

“Seçilmiş əsərləri” Tərcümə: M. Təhmasib və b. Şərq-Qərb, 2006. 223 s.

Balyayev Aleksandr Romanoviç

“Amfibiya adam” Altun kita 2007. 128 s.

Benjamin J. Cohen

“Pulun coğrafiyası” Tərcümə: P. Orucova. 2003. 192 s.

Berdıməhəmmədov Qurbanqulu

“Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası” Tərcümə: N. K. Kərimli. Letterpress. 2012. 254 s.

Berdıməhəmmədov Qurbanqulu

“Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası” Tərcümə: Q. Hüseyinov və b. Letterpress. 2012. 287 s.

Berdıməhəmmədov Qurbanqulu

“Türkmənistanın iqtisadi strategiyası” 2010. 38 s.

Bernulli Yakob

“Böyük ədədlər qanunu haqqında” Dərs vəsaiti. Tərcümə: V. Uspenski, H. M. Əhmədov. Şərq-Qərb, 2009. 187 s.

“Beş qardaş” Yapon və Çin nağılları. Gənclik, 1992. 23 s.

Betti A. Reardon

“Sülh mədəniyyəti” Tərcümə: F. Aslanova. 2003. 224 s.

“Beynəlxalq hüquq” Tərcümə: R. F. Məmmədov. Qanun, 2002. 750 s.

“Beynəlxalq xüsusi hüquq” Dərs vəsaiti. Tərcümə: Ə. Əliyev, A. Məhərrəmov. 2007. 951 s.

“Beynəlxalq Münasibətlər Federasiyası” Kiçik və orta münasibətlər üçün keyfiyyətə nəzarət üzrə təlimat. 2012. 193 s.

Brayar, Filip

“Beynəlxalq münasibətlər” Tərcümə: N. İlgün. Azərbaycan, 2010. 126 s.



Protopopov A. S

“Beynəlxalq münasibətlər və Rusiyanın xarici siyasət tarixi” Tərcümə: A. M. Əliyeva. Qanun, 2009. 443 s.

Bədəlbəyli İlham

“Vernisaj” Şeirlər Tərcümə: Ç. Əlioğlu, S. Məmmədzaadə.

“BMT-nin Minillik Sammiti” Tərcümə: Z. Səfərova. 2000. 23 s.

Bjezinski Zbiqnev Kazimej

“Böyük şahmat taxtası” Tərcümə: Y. Əsədov. 2011. 328 s.

Bjezinski Zbiqnev

“İkinci şans. Üç prezident və Amerika fəvqəldövlətinin böhranı” Tərcümə: Ə. Qara. Oğuz eli, 2009. 267 s.

Blok Aleksandr Aleksandroviç

“Seçilmiş əsərləri” Şeirlər, poemalar. Tərcümə: E. Borçalıv və b. Şərq-Qərb, 2007. 142 s.

Böll Haynrix

“Seçilmiş əsərləri” Tərcümə: Ə. Əylisli. Alman dil. Tərcümə: V. Hacıyev, Ç. Qurbanlı. Şərq-Qərb, 2009. 599 s.

Bernulli Yakob

“Böyük ədədlər qanunu haqqında” Tərcümə: V. Uspenski, H. M. Əhmədov. Şərq-Qərb, 2009. 187 s.

Braun Cekson H.

“Həyata dair böyük əl kitabı” Tərcümə: Y. Ümid. Hərbi nəşriyyat, 2011. 128 s.

Braun Den

“Da Vinçi Şifrəsi” Tərcümə: S. Bulut. Qanun, 463 s.

Brayar Filip

“Beynəlxalq münasibətlər” Tərcümə: N. İlgün. Azərbaycan, 2010. 126 s.

Breqq Pol

“Duzsuz turş kələm” Tərcümə: E. Əfəndiyev. Hüquq ədəbiyyatı, 2010. 80 s.

Brodski İosif

“Odyssey Telemaka” Şeirlər, esselər, Nobel nitqi Tərcümə: S. Babullaoglu. Mütərcim, 2009. 53 s.

Bulqakov Mixail Afanasyeviç

“Master və Marqarita” Roman. Tərcümə: S. Budaqlı. Şərq-Qərb, 2006. 373 s.

Buraq Bəkir

“Elm və qəhrəmanlıq timsalı Həzrəti Əli” Tərcümə: T. Tağıyev. Xəzər, 2009. 109 s.

Bursalı Necati

“Həzrət Musa əleyhisalam.” Tərcümə: S. Mirzəyev. E. L. Nəşriyyat və Poliqrafiya Şirkəti, 2010. 191 s.

Butler Eamon

“Adam Smit- iqtisadiyyatın əlifbası” Tərcümə: T. K. Vəliyev. Elm, 2008. 136 s.

Bünyadzadə Ülvi Yusif oğlu

“Ömür yolu” Poema. Tərcümə: S. Məmmədzadə. Mütərcim, 2009. 99 s.

Byukenen S.

“Kitabxana və arxivlərdə fəvqəladə hallarda hazırlıq və bərpa tədbirlərinin hazırlanması” Tərcümə: Adilə Məmmədova, Əmin Əfəndiyev. 2004. 130 s.

Borev Yuri Borisoviç

“Estetika” Tərcümə: R. S. Ulusel. Təhsil, 2010. 253 s.

Braun Cekson H.

“Həyata dair böyük əl kitabı” Tərcümə: Y. Ümid. Hərbi Nəşriyyat, 2011. 128 s.

Balzak Onore

“Qorio ata” Roman. Tərcümə: M. Rəfili. Yazıçı, 1978. 296 s.

Balzak O.

“İfritə” Hekayə. Tərcümə: C. Məcnunbəyov. Azərnəşr, 1965. 71 s.

Balzak Onore

“Novellalar” Tərcümə: M. Rəfili. Azərnəşr, 1949. 292 s.

Balzak Onore

“V-VII siniflərdə kənd təsərrüfatı texnikasının tədrisi” Maarif, 1975. 246 s.

Baltanov R. Q.

“Balıqçı pişik” Nağıl. Tərcümə: X. Musayeva. Gənclik, 1969. 16 s.

Baltanov R. Q.

“Elmi ateizm” Maarif, 1981. 324 s.

“Baltik ölkələri xalqlarının nağılları” Tərcümə: Ş. Şir Bağirova. Uşaqgənclər, 1951. 72 s.

Bandarin S.

“Vanya Zoluşkin” Povest. Uşaqgənclər, 1959. 146 s.

Bandarin A. P.

“Azərbaycan SSR-in palıd meşələri” 1954. 160 s.

Bantova M. A.

“1-ci sinifdə riyaziyyat” Maarif, 1976. 330 s.

Bantova M. A., Moro M. İ və b.

“1-ci sinifdə riyaziyyatın tədrisinə dair metodik göstərişlər” Maarif, 1970. 231 s.

Bantova M. A.

“2-ci sinifdə riyaziyyat” Maarif, 1976. 187 s.

Bantova M. A.

“2-ci sinifdə riyaziyyatın təlimi” Maarif, 1971. 54 s.

Bantova M. A.

“Riyaziyyat” Maarif, 1975

Bantova M. A.

“Riyaziyyat” Maarif, 1971. 240 s.

Bantova M. A.

“Riyaziyyat” 1970

Bantova M. A.  
“Riyaziyyat” Maarif, 1969. 240 s.

Bantova M. A.  
“Riyaziyyat” Maarif, 1988. 253 s.

Bantova M. A.  
“Riyaziyyat” 1973

Barabanov V.  
“Mineral və süxurları necə yığmalı” Tərcümə: X. Əzizbəyov. Uşaqgəncnəşr,  
1950. 20 s.

Baranov Vladimir Vladimiroviç və b.  
“Kənd təsərrüfatı maşınları və traktor işlərinin texnologiyası” Maarif, 1981. 196  
s.

Baranski N. N.  
“SSRİ-nin iqtisadi coğrafiyası” Azərnəşr, 1955. 452 s.

Baranski N. N.  
“SSRİ-nin iqtisadi coğrafiyası” Azərnəşr, 1954. 452 s.

Baranski N. N.  
“SSRİ iqtisadi coğrafiyası” Azərnəşr, 1953. 472 s.

Baranski N. N.  
“SSRİ iqtisadi coğrafiyası” Azərnəşr, 1952. 487 s.

Baranski N. N.  
“SSRİ iqtisadi coğrafiyası” Azərnəşr, 1951. 494 s.

Baranski N. N.  
“SSRİ iqtisadi coğrafiyası” Azərnəşr, 1951. 494 s.

Baranski N. N.  
“SSRİ iqtisadi coğrafiyası” Azərnəşr, 1950. 476 s.

Baranski N. N.  
“SSRİ fiziki coğrafiyası” Azərnəşr, 1945. 112 s.

Barataşvili N.

“Lirika” Şeirlər və poema. Tərcümə: E. Borçalı. Azərnəşr, 1968. 62 s.

Barbus Hanri

“Yadlar və dostlar” Hekayə. Azərnəşr, 1935. 16 s.

Barbus Hanri

“Od içində” Roman. Azərnəşr, 1930. 344 s.

Barbus Hanri

“Həqiqi hekayələr” Azərnəşr, 1937. 46 s.

Bardinova A. A.

“Məktəblilərin peşə seçməyə hazırlaşması” Maarif, 1970. 180 s.

Bardinova A. A.

“Barıt qoxulu subh çağı” Tərcümə: Z. Abbasov. Gənclik, 1988. 190 s.

Barışev M.

“Balaca dənizçilər” Hekayələr. Uşaqgənclik, 1959. 96 s.

Baryakin A. F və b.

“Abşeronu yaşıllaşdırmaq üçün soraq kitabı” 1964. 96 s.

Barkov A. və Polovinkin A. A.

“Fiziki coğrafiya” Azərnəşr, 1955. 172 s.

Barkov A. və Polovinkin A. A.

“Fiziki coğrafiya” Azərnəşr, 1953. 174 s.

Barkov A. və Polovinkin A. A.

“Fiziki coğrafiya” Tərcümə: M. Məmmədov. Azərnəşr, 1952. 175 s.

Barkov A. və Polovinkin A. A.

“Fiziki coğrafiya” Tərcümə: M. Məmmədov. Azərnəşr, 1950. 168 s.

Barkov A. və Polovinkin A. A.

“Fiziki coğrafiya” Tərcümə: M. Məmmədov. Azərnəşr, 1949. 168 s.

Barkov A. və Polovinkin A. A.  
“Fiziki coğrafiya” Azərnəşr, 1948. 132 s.

Barkov, A. s.və Polovinkin, A.  
“Fiziki coğrafiya” Azərnəşr, 1947. 132 s.

Barri C. M  
“Piter Pen və Vendi” Nağıl-povest. Tərcümə: Ə. Əhmədova. Gənclik, 1970.  
155 s.

Barsukov A. N.  
“Cəbr” Maarif, 1966. 296 s.

Barsukov P. V.  
“İnşaat rəsmxətti” 1964. 312 s.

Bartles A. V.  
“Zahılıq dövrünün gigiyenası” 1963. 35 s.

Bartles A. V. və Qarant N. Y.  
“Hamiləlik zamanı və zahılıq dövründə bədən tərbiyəsi” 1963. 56 s.

Bartles N. A.  
“Dəmirçilik” Azərnəşr, 1932. 98 s.

Bartanovski A.  
“Elektrotexnika praktikumu2 1961

Barto A  
“Ağlağan qız” Tərcümə: M. Rzaquluzadə. Uşaqgəncnəşr, 1956. 13 s.

Barto A.  
“Qardaşlar” Uşaqgəncnəşr, 1939. 16 s.

Barto A.  
“İpatdı” Tərcümə: S. Almazov. Gənclik, 1970. 12 s.

Barto A.  
“Kobud ayı balası” Tərcümə: S. Əsəd. Gənclik, 1967. 8 s.

Barto A.

“Oyuncaqlar” Tərcümə: X. Əlibəyli. Azərnəşr, 1964. 12 s.

Barto A.

“Pinti qız” Uşaqgəncnəşr, 1957. 16 s.

Barto A.

“Hesabçı” Azərnəşr, 1931. 16 s.

Barto A.

“Şeirlər” Tərcümə: A. Abasov. Uşaqgəncnəşr, 1951. 44 s.

Barto A.

“Müsəlman dünyası tarixində xəzəryanı ölkələrin yeri” Tərcümə: Z. Bünyadov, E. Ağayev. Elm, 1999. 159 s.

Barzudin Sergey Alekseyeviç

“Balacalar ona yolka deyirlər” Povestlər. Tərcümə: N. Həsənəliyev və M. Dilbazi. Gənclik, 1977. 88 s.

Barzudin S.

“Dəniz necədir?” Povestlər. Tərcümə: G. Həsənzadə. Azərnəşr, 1966, 131 s.

Barzudin S.

“Pioner xoruzu” Hekayələr. Tərcümə: R. Hacıyeva. Gənclik, 1967. 30 s.

Barzudin S.

“Ravi və Şaşi” Uşaqgəncnəşr, 1958. 68 s.

Barzudin S.

“Son güllə” Hekyə və povestlər. Tərcümə: N. Həsənəliyev. Gənclik, 1985. 180 s.

Barzudin S.

“Toyuqlar üzməyi necə öyrəndi” Kiçik hekayələr. Azərnəşr, 1964. 32 s.

Barşeva M.

“Turp oyunu” Azərnəşr, 1931. 20 s.

Batışev Aleksandr

“Orta texniki peşə məktəblərində dərş prosesində qabaqcıl təcrübə” Maarif, 1989. 166 s.

Baturin A. T.

“Maşın detalları” Maarif, 1967, 435 s.

Baturin A. T.

“Maşın hissələri” Azərənəşr, 1958, 472 s.

Baturinski D.

“SSRİ-də şəhərlə kənd arasındakı əksliyin aradan qaldırılması haqqında” 1950, 48 s.

Baxarev A.

“Miçurin və gənclər” Uşaqgənənəşr, 1956. 52 s.

Baxarev M. A. və Kalaçaeva Z. V.

“Fransız dili” Azərənəşr, 1956, 147 s.

Baxarev M. A. və Kalaçaeva Z. V.

“Français” Azərənəşr, 1956, 132 s.

Baxnıgin Y. A.

“Ateistin cib lüğəti” Tərcümə: İ. Rüstəmov. Azərənəşr, 1987. 304 s.

Baxnıgin Y. A.

“Bahadır Vladko” Tərcümə: E. Rəhimov. Gənclik, 1970. 20 s.

Bahday Adam

“Təyyarəçi və mən” Tərcümə: G. Abdullabəyova. Gənclik, 1971. 24 s.

“Boz pişik və qara pişik” Tərcümə: X. Musayeva. Gənclik, 1969. 15 s.

Berna P.

“Başsız at” Povest. 1960

“Başsız qadın” Britaniya adalarının xalq nağılları. Gənclik, 1989. 318 s.



Beqalin S.

“Gənc ovçu” Hekayələr. Uşaqgəncnəşr, 1959. 118 s.

Bezdeneynix İ. və Tırkova Y.

“Əhalinin bakterioloji silahdan mühafizəsi” Azərnəşr, 1966. 47 s.

Bezuqlov A.

“Canilər” Roman. Tərcümə: Natiq Səfərov. Yazıçı, 1991. 435 s.

Bünyadov Ziya

“Azərbaycan Atabəylər dövləti: 1136-1225-ci illər” Tərcümə: Cahangir Aqaəhrəmanov. Şərq-Qərb, 2007. 311 s.

Babur Zəhirəddin Məhəmməd

“Baburnamə” Tərcümə: R. Əskər. 2011. 430 s.

Bakıxanov Abbasqulu Ağa Qüdsi

“Seçilmiş əsərləri” Tərcümə: Məmmədəğa Sultanov. Avrasiya Press, 2005. 487 s.

Balasaqunlu Yusif

“Qutadğu bilig-xoşbəxtliyə aparan elm” Tərcümə: Kamil Vəliyev, R. Əskər. Avrasiya Press, 2006. 439 s.

Balasaqunlu Yusif

“Qutadğu bilig” Poema. Tərcümə: Xəlil Rza Ulutürk. Gənclik, 2003. 403 s.

“Balladalar, şeirlər” Tərcümə: Əlihəsən Şivanlı. 2002

Balzak Onore de.

“Seçilmiş əsərləri” Tərcümə: Mikayıl Rəfili. Şərq-Qərb, 2006. 407 s.

Barto Aqniy Lvovna

“Seçilmiş əsərləri” Tərcümə: T. Mahmud. Şərq-Qərb, 2007. 182 s.

Bastiat Fredrik

“Hüquq” Tərcümə: Rəşad Şirinov, Səadət. Çinar-Çap, 2007. 136 s.

Baverstock Alison

“Kitabı necə satmalı” Tərcümə: S. Babazadə, V. Quliyeva. Kitab klubu, 2006. 306 s.

Bayandır Əbdüləziz

“Quran işığında təriqətçiliyə baxış” Tərcümə: Şükürov. 2004. 178 s.

Baycıyev Mar

“Duel” 5 fəsildə dramatik novella. Tərcümə: Akif Abbasov. Mütərcim, 2004. 43 s.

Bayram Esad

“Ürəyimdəki haray” Şeirlər. Tərcümə: E. İsgəndərzadə. Vektor, 2008. 55 s.

Bayron Corc Qordon

“Seçilmiş əsərləri” Poemalar, pyes. Tərcümə: M. Təhmasib və b. Şərq-Qərb, 2006. 223 s.

Belyayev Aleksandr Romanoviç

“Amfibiya adam” Altun kita 2007. 128 s.

Benjamin J. Cohen

“Pulun coğrafiyası” Tərcümə: P. Orucova. 2003. 192 s.

Berdıməhəmmədov Qurbanqulu

“Bitərəf Türkmənistanın xarici siyasəti və diplomatiyası” Türkmənistan prezidenti Q. Berdıməhəmmədovun nitqləri, çıxışları, müsahibələri. Tərcümə: N. K. Kərimli. Letterpress. 2012. 254 s.

Berdıməhəmmədov Qurbanqulu

“Türkmənistanın iqtisadi strategiyası” 2010. 38 s.

Bernulli Yakob

“Böyük ədədlər qnunu haqqında” Dərs vəsaiti. Tərcümə: V. Uspenski, H. M. Əhmədov. Şərq-Qərb, 2009. 187 s.

“Beş qardaş” Yapon və Çin nağılları. Gənclik, 1992. 23 s.

Betti A. Reardon

“Sülh mədəniyyəti təhsili” Tərcümə: F. Aslanova. 2003. 224 s.

“Beynəlxalq hüquq” Tərcümə: R. F. Məmmədov. Qanun, 2002. 750 s.

“Beynəlxalq xüsusi hüquq” Dərs vəsaiti. Tərcümə: Ə. Əliyev, A. Məhjərrəmov. Bakı Universiteti nəşri, 2007. 951 s.

“Beynəlxalq Münasibətlər Federasiyası” Kiçik və orta münasibətlər üçün keyfiyyətə nəzarət üzrə təlimat. 2012. 193 s.

Brayar Filip

“Beynəlxalq münasibətlər” Tərcümə: N. İlgün. Azərbaycan, 2010. 126 s.

Bədəlbəyli İlham

“Vernisaj” Şeirlər. Tərcümə: Ç. Əlioğlu, S. Məmmədzadə. Çinar-Çap, 2005. 95 s.

“BMT-nin Minillik Sammiti: Nyu Nyork 6-8 sentyabr 2000” Tərcümə: Z. Səfərova. 2000. 23 s.

Bjezinski Zbiqnev Kazimej

“Böyük şahmat taxtası” Amerikanın hökmranlığı və onun geostrateji imperativləri. Tərcümə: Y. Əsədov. Qanun, 2011. 328 s.

Bjezinski Zbiqnev

“İkinci şans: üç prezident və Amerika fəvqəldövlətinin böhranı” Tərcümə: Ə. Qara. Oğuz eli, 2009. 267 s.

Blok Aleksandr Aleksandroviç

“Seçilmiş əsərləri” Şeirlər, poemalar. Tərcümə: E. Borçalıv və b. Şərq-Qərb, 2007. 142 s.

Böll Haynrix

“Seçilmiş əsərləri” Tərcümə: Ə. Əylisli, V. Hacıyev, Ç. Qurbanlı. Şərq-Qərb, 2009. 599 s.

Bernulli Yakob

“Böyük ədədlər qanunu haqqında” Tərcümə: Ya. V. Uspenski, H. M. Əhmədov. Şərq-Qərb, 2009. 187 s.

Braun Cekson H.

“Həyata dair böyük əl kitabı” Tərcümə: Y. Ümid. Hərbi nəşriyyat, 2011. 128 s.

Braun Den

“Da Vinçi Şifrəsi” Tərcümə: S. Bulut. Qanun, 463 s.

Brayar Filip

“Beynəlxalq münasibətlər” Tərcümə: N. İlgün. Azərbaycan, 2010. 126 s.

Breqq Pol S.

“Duzsuz turş kələm” Tərcümə: E. Əfəndiyev. Hüquq ədəbiyyatı, 2010. 80 s.

Qrimm qardaşları

“Bremen musiqçiləri” Nağıl. Çarşioğlu, 2006. 16 s.

Davit Pyer

“Dünya və ya onun dörd tərəfinin təsviri” Tərcümə: S. Əliyeva. Nurlan, 2006. 88 s.

Brodski İosif

“Odissey Telemaka” Şeirlər, esselər, Nobel nitqi. Tərcümə: S. Babullaoglu. Mütərcim, 2009. 53 s.

Bulqakov Mixail Afanasyeviç

“Master və Marqarita” Roman. Tərcümə: S. Budaqlı. Şərq-Qərb, 2006. 373 s.

Buraq Bəkir

“Elm və qəhrəmanlıq timsalı Həzrəti Əli” Tərcümə: T. Tağıyev. Xəzər, 2009. 109 s.

Bursalı Necati

“Həzrət Musa əleyhisalam.” Tərcümə: S. Mirzəyev. E. L. Nəşriyyat və Poliqrafiya Şirkəti, 2010. 191 s.

Butler Eamon

“Adam Smit-iqtisadiyyatın əlifbası” Tərcümə: T. K. Vəliyev. Elm, 2008. 136 s.

Bünyadzadə Ülvi

“Ömür yolu” Poema. Tərcümə: S. Məmmədzadə. Mütərcim, 2009. 99 s.

Byukenen S.

“Kitabxana və arxivlərdə fəvqəladə hallarda hazırlıq və bərpa tədbirlərinin hazırlanması” Tərcümə: Adilə Məmmədova, Əmin Əfəndiyev. 2004. 130 s.

Borev Yuri Borisoviç

“Estetika” Tərcümə: R. S. Ulusel. Təhsil, 2010. 253 s.

Braun, Cekson H.

“Həyata dair böyük əl kitabı” Tərcümə: Y. Ümid. Hərbi Nəşriyyat, 2011. 128 s.

Baysman Y.

“Mənim jiqulim” Azərnəşr, 1983. 232 s

Balzak O.

“Qobsek” Tərcümə: M. Rəfili. 1969.

Balzak O.

“Qorio ata” Roman. Tərcümə: M. Rəfili. 1989. 263 s.

Balzak O.

“Novellalar” Tərcümə: M. Rəfili. 1949.

Bahday A.

“Təyyarəçi və mən” Hekayə. Tərcümə: G. Abdullabəyova. 1971. 24 s.

“Bu torpaq bizimdir2 Kuba şairlərinin Şeirləri. B.Yazıçı, 1980. 108 s.

Buryalov Yuri

“Avtomobillərin yanacaq aparatının quruluşu, xidmət edilməsi və təmiri” Maarif, 1983.

Bıstritski B.

“Heyvandarlıq kömək” 1959.

Bıstritski B. E.

“Heyvandarlığın daha da yüksəldilməsinin mübariz proqramı” 1955.

Bobrinski H. A.

“Zoologiya kursu” 1949.

Baryakin A. F.

“Abşeronu yşıllaşdıranlar üçün qısa soraq kitabçası” 1964.

Bianki B.

“Qorxaq Arişka” 1956.

Babaoğlu H.

“Akdamadan Sarı Gəlinədək erməni yalanı” Yazıçı, 2011. 230 s.

Butler Eamon

“Adam Smit iqtisadiyyatın əlifbası” Tərcümə: T. K. Vəliyev, S. Cahangirli.  
Elm, 2008. 136 s.

Bespalko. V. P, Jidelev, M. A. və Bespalko. V. P.

”Maşınşünaslıq” 1964.

Bespalko. V. P.

“Maşınşünaslıqda dərs kitabı” Şagirdlər üçün dərs kitabı. Azərtədrisnəşr, 1961.  
224 s.

Besser Y. R. və Proskurin V. P.

“Yığma dəmir beton konstruksiyaların quraşdırılması” Maarif, 1974. 331 s.

Bestujen-Marlinski

“Molla Nur” Povest. Tərcümə: T. Rüstəmov. Yazıçı, 1988. 166 s.

Behlerova Helena

“Şabalıdlar kölgəsində ev” Hekayə. Tərcümə: H. hümbətov. Gənclik, 1977. 29  
s.

Behrəngi Səməd

“Balaca qara balıq” Hekayələr. Tərcümə: Məmmədrza Afiyət. Gənclik, 1978.  
104 s.

Behrəngi Səməd

“Məhəbbət nağılı” Tərcümə: M. Afiyət, İ. Qasımov, H. Məmmədzadə,  
Azərnəşr, 1987. 501s.

“Beş qardaş” İngilis xalq nağılları. Tərcümə: S. İmanova, A. Abbasov. Gənclik, 1982. 60 s.

“Beş qitənin təbəssümü” Satirik hekayələr. Tərcümə: B. Gözəlov. Gənclik, 1970. 99 s.

“Beş kökə” Kiçik yaşlı uşaqlar üçün moldav xalq nağılları. Tərcümə: P. Xəlilov. Gənclik, 1982. 12 s.

“Beş Peter” Xarici ölkə nağılları. Uşaqgəncnəşr, 1957, 68 s.

Babacan Əli

“Bənna qaranquş” Şeirlər. Tərcümə: Məmməd Namaz və S. Məmmədzadə. Gənclik, 1978. 40 s.

“Bənövşəyi ilan” İndoneziya nağılları. Tərcümə: Ş. Mirbağirova. Azərnəşr, 1963. 164 s.

Baxşayeşi Əntiqi

“Əli Əleyhissəllam-ədəbiyyat dastanı” Tərcümə: Nəsib Göyüşov. Ozan 1997. 131 s.

Bahaullah

“Kitabi-İran” Tərcümə: Kamal Xəlilov, Göy türk, 1998. 118 s.

Bianki V.

“Böyük dəniz yolunda” Orta yaşlı uşaqlar üçün. Azərnəşr, 1936. 36 s.

Bianki V.

“Qara şahin” Povest və hekayələr. Tərcümə: R. Salamova. Uşaqgəncnəşr, 1961. 120 s.

Bianki V.

“Qarışqa yuvasına tələsirdi” Tərcümə: S. Almasov. Azərnəşr, 1966. 15 s.

Bianki V.

“Qırmızı təpə” Hekayələr. Tərcümə: Ə. Babayeva. Azərnəşr, 1963. 89 s.

Bianki V.

“Qorxaq Arişka. Tərcümə: H. Mahmudov . Uşaqgəncnəşr, 1956. 16 s.

Bianki V.

“İz ilə” Tərcümə: Ə. babayev. Uşaqgəncnəşr, 1947. 84 s.

Bianki V.

“Meşə evcikləri” Uşaqgəncnəşr, 1939. 15 s.

Bianki V.

“Meşədə dava” Azərnəşr, 1931, 31 s.

Bianki V.

“Hekayələr” Tərcümə: X. Əzizbəyov. Uşaqgəncnəşr, 1949, 88 s.

Bibineşvili B.

“Kamo” Tərcümə: Ə. Sadiq. Azərnəşr. 1936. 304 s.

“Bibliografik və informasiya nəşrlərində çap əsərlərinin vahid təsvir qaydaları”  
1975. 86 s.

“Beynəlxalq insansevərlik hüququnun əmələ gəlməsi və inkişafı” 1992.

Beytül Əhzan

“Həzrəti Fatimeyi Zəhranın həyatı” 1999.

Beyşənəliyev Şükürbəy

“Balaça süvari qız” Povest. Tərcümə: E. Rzaquliyev. Gənclik, 1976

Beyşənəliyev Şükürbəy

“Kıcan” Povest. Gənclik, 1970. 132 s.

Bekxojin Xolijan

“Afaqnamə” Poema və şeirlər. Tərcümə: Ə. Ziyatay. Yazıcı. 1981. 81 s.

Bela Balaş

“Karl Bruner” Böyük yaşlı uşaqlar üçün . Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı,  
1941. 123 s.

Bela Balaş

“Henrix mübarizəyə başlayır” Kiçik və orta yaşlı uşaqlar üçün . Uşaqgəncnəşr,  
1941. 92 s.



Belenki M. İ, Berxin İ. və b.  
“SSRİ tarixi” 1965.

Belenki M. L. və Anickov S. B.  
“Farmakologiya” 1961.

Belenkov B.  
“Dan yeri qızarı” Roman. Azərnəşr, 1956. 568 s.

Belinski Vissarion Qriqoryevic  
“Seçilmiş məqalələri” Tərcümə: Ə. Ağayev. Gənclik, 1979. 228 s.

Belinski B. Q.  
“Seçilmiş əsərləri” 1948. 272 s.

Belinski B. Q.  
“Məqalələr” Azərnəşr, 1961. 168 s.

Belinski B. Q.  
“Rus ədəbiyyatı klassikləri haqqında” Tərcümə: Ə. Ağayev, Vəli Hacı oğlu, Ç. Məmmədov, Ə. Mirəhmədov. Uşaqgəncnəşr, 1954.

Belinski V. Q.  
“Seçilmiş əsərləri” Tərcümə: Q. Musayev. Uşaqgəncnəşr, 1948. 144 s.

Belyayev A. R.  
“Amfibiya adam” Roman. Tərcümə: R. Nağıyev. Red R. Şıxəmirova. Azərnəşr, 1963.

Belyayev Aleksandr  
“İnsan uçmağı necə öyrənib. Kiçik yaşlı uşaqlar üçün Tərcümə: Z. Balayev .  
rəssam.

Belyayev, V.  
“İlk silah” Hekayələr. Orta yaşlı uşaqlar üçün . Bakı Uşaqgəncnəşr, 1957. 84 s.

Belyayev E.  
“Müsəlman təriqətləri” Tarixi ocerklər . Bakı, 1958. 104 s.

Belyayev Y. A.

“İslamşünaslığa dair mühazirələr” Mühazirəcilərə kömək üçün material. Bakı, 1959. 26 s.

Belyayev S. Y. və Belyayev K. İ.

“Məktəblinin sağlamlığı haqqında” 1954.

Belyayev N. M.

“Materiallar müqaviməti məsələləri” Ali texniki məktəblər üçün dərs vəsaiti. Maarif, 1972. 262 s.

Belyakov Vitaliy, Juk Yevgeni

“Hərbi gigiyena və epidemiologiyadan dərs vəsaiti” Tibb institutu tələbələri üçün. Tərcümə: İ. H. Səmədov. T. Ə. Tağızadə. Maarif, 1987. 365 s.

Belyançikov Nikolay, Smirnov Anatoliy

“Heyvandarlığın mexanikləşdirilməsi” Kənd təsərrüfatı texnikumları üçün dərslik. Tərcümə: K. M. Ağayev. Maarif. 1988. 331 s.

Belov Vasili İvanovic

“Çətin yollarda” Povest və hekayələr. Tərcümə: H. Babayev. Gənclik, 1977. 212 s.

Belova E. V. və Todd L. R.

“İngilis dili” Yeddi illik və orta məktəbin 7-ci sinfi üçün 2-ci çapı. Azərnəşr, 1954. 244 s.

Belova E. V. və Todd L. R.

“İngilis dili” Yeddi illik və orta məktəbin 7-ci sinfi üçün. Azərnəşr, 1954. 252 s.

Boruşko V. F., Boruşko V. A.

“Belorusiya SSR” Azərnəşr, 1982. 92 s.

Belousov Aleksandr Stepanovic

“Pambıq növbəli əkinlərin münbitliyə və məhsuldarlığa təsiri” Azərnəşr, 1977. 84 s.

Belousov Yevqeniy Dmitriyevic

“Rəngsazlıq işlərinin texnologiyası” Orta texniki peşə məktəbləri üçün dərslik.  
Tərcümə: A. Bədəlov. Maarif, 1983. 264 s.

Belskix Vasili

“Kənd təsərrüfatı texnikasının diaqnostlaşdırılması və ona xidmət” Tərcümə: T. M. Məmmədov. Maarif 1988. 607 s.

Berezina Larisa, Nikolskaya İna

“8-sinifdə həndəsə” Müəllimlər üçün vəsait. Tərcümə: A. M. Abbasov. Maarif, 1988. 159 s.

Berestov V. D.

“Yol necə tapıldı” Məktəb yaşı çatmamış uşaqlar üçün nağıllar. Tərcümə: Ş. Mirbağirova. Gənclik, 1972. 16 s.

Berestov Valentin

“Oxumağa gedirəm” Kiçikyaşlı məktəblilər üçün. Tərcümə: V. Nəsib. Gənclik, 1987. 16 s.

Berestov V. D.

“Səhər laylası” Azyaşlı uşaqlar üçün şeir və hekayələr. Tərcümə: İ. Tapdıq. Gənclik, 1970. 16 s.

Beryozin Boris

“Poliqrafiya materialşünaslığı” Orta texniki peşə təhsili məktəbləri üçün dərslik.  
Tərcümə: A. Hüseyinov. Maarif, 1987. 293 s.

Berger A.

“Makedoniyalı İsgəndər” 1939. 24 s.

Berulova Xuta

“Quş südü” Tərcümə: T. Mahmud. Ələkbərli. Gənclik, 1980. 60 s.

Berxin İ., Fedesov İ. A.

“SSRİ tarixi” 9-cu sinif üçün dərslik. Maarif, 1984. 415 s.

Bestujen Marlinski

“Molla-Nur” Poveset. Tərcümə: T. Rüstəmov. Yazıçı, 1988. 166 s.

Bolşak Vasil

“Köhnə azar” Yumoristik hekayələr. Tərcümə: Eyvazlı F. Yazıçı, 1979. 84 s.

Barto A.

“Oyuncaqlar” Tərcümə: X. Əlibəyli. 1964.

Belskix Vasili

“Kənd təsərrüfatı texnikasının diaqnostlaşdırılması və ona xidmət” Tərcümə: T. M. Məmmədov. Maarif, 1988. 607 s.

Sədrəddin Ayni

“Sələmçinin ölümü” Povestlər Tərcümə: İ. Nəzərov. Gənclik, 1981. 208 s.

Beyşənəliyev Şükərbəy

“Amanat” Povest. Tərcümə: İ. Nəzərov. Gənclik, 1982. 136 s.

Borulya V. L.

“Boyuk həyatın günləri” Tərcümə: İ. Nəzərov. Red. B. Seyidzadə. Azərnəşr, 1965. 135 s.

Bestujev Marlinski

“Molla-Nur” Povest. Tərcümə: T. Rüstəmov. Yazıçı, 1988. 166 s.

Brejnev Leonid İliç

“Şpigel jurnal redaksiyasının suallarına cavablar” Azərnəşr, 1981. 35 s.

Berman G.

“Riyazi analizdən məsələlər” Ali texniki məktəblər üçün dərs vəsaiti. Maarif, 1966. 460 s.

Brednikov Georgi

“Çexov” Həyatı və yaradıcılığı. Tərcümə: Z. Balayev. Gənclik, 1983. 520 s.

Betti A.

“Sülh mədəniyyəti təhsili-gender perspektivindən” Tərcümə: F. Aslanova. 2003. 224 s.

Baba Tahir Üryan

“Dübeytilər” Tərcümə: R. Hüseyinov. Yazıçı, 1988.

Babayan Vardkes

“Dünya evimdir” Şeirlər. Yazıçı, 1980. 131 s.

Babayev A.

“Sovet xalq məhkəməsi” Azərnəşr, 1954. 56 s.

Nesin Əziz

“Hekayələr” Tərcümə: A. Babayev, Ə. Əmiraslanov. Azərnəşr, 1985. 164 s.

Byother Alfred

“Əxlaqdan iki” Povest Tərcümə: Z. Babayev. Gənclik, 1986. 203 s.

Babayeva Ələviyyə

“Əlvida” Roman. 1994. 340 4. s.

Bianki V

“Qırmızı təpə” Tərcümə: Ə. Babayeva. 1963.

Bianki V.

“İz ilə” Tərcümə: Ə. Babayeva. 1947.

Boqdanov, N.

“Qaraca pişik” Tərcümə: Ə. Babayeva. 1951.

Babayevski S.

“Qızıl ulduzlu qəhrəman” Roman. Tərcümə: Əvəz Sadıq. Azərnəşr, 1950. 618 s.

Babayevski S.

“Yer üzərində işıq” Roman. Tərcümə: Ə. Sadıq. Bakı, Azərnəşr, 1951. 264 s.

Babayevski S.

“Yer üzərində işıq” Roman. 1953. 313 s.

Babacan Əli

“Bəna qaranquş” Şeirlər. Tərcümə: Məmməd Namaz, S. Məmmədzadə. Gənclik, 1978.

Babacan Rəmz

“Dirilik suyu” Poema. Tərcümə: V. Rüstəmzadə. Azərnəşr, 1975. 63 s.

Babacan Rəmz

“İşıqlar” Şeirlər və poema. Yazıçı, 1979. 94 s.

Babloyan Robert Zavenoviç

“İzsiz bahar” Tərcümə: C. Əlioğlu. Gənclik, 1981. 136 s.

Babulla

“Yaddaşın abidəsi” Elm, 2000.

Babusenko Sergey Mixayıloviç

“Traktor və avtomobillərin təmiri” Kənd orta texniki peşə məktəbləri üçün dərslik. Tərcümə: E. Kərimov, M. Ağammədov. Maarif, 1978.

Baqdasarov S. X.

“Azərbaycan SSR-də dənli və yağlı bitkilərin, otların sortlara görə rayonlaşdırılması” Azərnəşr, 1947. 36 s.

Baqdatyans Q. A.

“Dərin nasoslu quyularda avariylar və onların təsviyyəsi” Neft-nəşriyyatı, 1935. 22 s.

Baqradyan K., Əhmədov İbrahim

“Müqəddəs vəzifə” Gənclərin hərbi-vətənpərvərlik tərbiyyəsi haqqında. Maarif, 1976. 75 s.

Baqramyan R., Xəlilov İ.

“Ermənicə-azərbaycanca lüğət” Lyus, 1978. 566 s.

Bağirov H. Q.

“Leninin kooperativ planının ümumdünya tarixi əhəmiyyəti” 1959. 36 s.

Bağcaban Cabbar

“Seçilmiş əsərləri” Şeirlər. Yazıçı, 1991.

Badigin K.

“Sedovçular” Uşaqgəncnəşr, 1953. 168 s.

Bajanov Boris, Xıdırov Cavanşir

“Hökmdarlar: Stalin, Pot, Səddam Hüseyn” Yazıçı. 1993.

Bayasan M.

“Azərbaycanda fındıq yetişdirilməsinin aqroxnikasi” Azərnəşr, 1951. 52 s.

Bayasan Mahmud, Matsev Y. M.

“Bağların məhsulunda qulluq və meyvə yığıımı” Azərnəşr, 1966. 62 s.

Bayat Füzuli Gözəlov

“Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı” Sabah, 1993.

Baydukov Georgi Filippoviç

“Çkalov” Tərcümə: Z. Balayev. Gənclik, 1984. 366 s.

Bayev K. L. və Şişakov V. A.

“Göy haqqında doğru məlumat” Azərnəşr, 1938. 60 s.

Babayev K.

“Günəş sistemi necə qurulmuşdur” Azərnəşr, 1944. 12 s.

Bayev K. L.

“Planetlərdə həyat varmı?” Azərnəşr, 1938. 100 s.

Bayev L. K.

“Vertolyot” Bakı, Azərnəşr, 1955. 60 s.

Bayev L. K.

“Təyyarə-raketa” Azərnəşr, 1953. 70 s.

Bodenştedt Fridrix

“Mirzə Şəfi haqqında xatirələr” Tərcümə: A. Bayramovdur. Yazıçı, 1987.

Borovskix Y. H Klennikov B. M Sabinin A. A.

“Avtomobillərin quruluşu, texniki xidməti və təmiri” Orta texniki peşə məktəbləri üçün dərslik. Tərcümə: Ə. Quliyev. Maarif, 1985. 468 s.

Buradyov Y. Martirov O. A Klennikov J. B.

“Avtomobillərin yanacaq aparatının quruluşu, xidmət edilməsi və təmiri” Orta texniki peşə məktəbləri üçün dərslik. Maarif, 1983. 270 s.

“Bir gecənin sevinci” Gürcü hekayələri. Tərcümə: D. Əliyeva. Gənclik, 1977. 84 s.

“Bir gözəlin qəlbi” Ərəb hekayələri. Tərcümə: Q. Süleymanov. Gənclik, 1970. 146 s.

Baruedin S. A.

“Dəniz necədir?” 1966.

Bartels N. A.

“Dəmirçilik” 1932.

Bağdadi Ruhi

“Divan” 2000.

Barto A.

“Ağlağan qız” 1956.

Berejkov B.

“Aldadılmış nəsil” 1953.

Bonnehut Kurt

“Pişik beşiyi” Tərcümə: Alışarlı Səfər. Roman. 1993.

Bəxşayişi doktor Əqiqi

“Allahın elçisi Məhəmməd s.” Tərcümə: Faiq Vəli oğlu. 1999. 367 s.

Budko A. və b.

“Vladimir Svetliçninin məktəbi” Kitabda şəkər çuğundurunun mexanikləşdirilmiş becərilməsinin texnologiyasından bəhs edilir. Azərneşr, 1963. 104 s.

“Bolqar hekayələri” Satira və yumor. Tərcümə: Qasımzadə Ə. Azərneşr, 1985. 216 s.



Boqdanov N.

“Qaraca pişik” 1951.

Bianki V.

“Qırmızı təpə” Hekayələr. Tərcümə: Ə. Babayeva. Azərnəşr, 1963. 89 s.

Bodyajina Vera, Jmakin Konstantin

“Ginekologiya” Tibb İn-tlarının tələbələri üçün dərslik. Maarif, 1987. 355 s.

Bekxojin Xolijan

“Afaqnamə” Poema və şeirlər. Tərcümə: Ə. Ziyatay. Yazıçı, 1981. 96 s.

Buliçov Kiril

“Yüz il bundan sonra” Fantastik povest. Tərcümə: M. Mirkişiyev. Gənclik, 1981. 278 s.

Bibinüşvili B.

“Kamo” 1936.

Belyayev A.

“Professor Doelin başı” Amfibiya adam. Gənclik, 1988. 254 s.

Bespalko V.

“Maşınşünaslıqdan dərs kitabı” 1961.

Bəktaşi Sübhi və Süleymanov Səttar

“Metallogeniya” Dərs vəsaiti. 1975. 179 s.

Belinski V. Q.

“Məqalələr” Tərcümə: C. Məmmədov. 1961.

Behrəngi Səməd

“Məhəbbət nağılı” Seçilmiş əsərləri. Tərcümə: M. Afiyət, İ. Qasımov. Azərnəşr, 1987. 501 s.

“Beş qitənin təbəssümü” Satirik hekayələr. Tərcümə: B. Gözəlov. Gənclik,

1970. 99 s.

Baydukov G. F.

“Çkalov” Tərcümə: Z. Balayev. Gənclik, 1984. 366 s.

Belinski V. Q.

“Rus ədəbiyyatı klassikləri haqqında” Tərcümə: Ə. Mirəhmədov. 1954.

Boqdanov Nikolay

“Müharibə hekayələri” 1943.

Barbüs Hanri

“Od” 1938.

Blok A.

“On ikilər” Şeirlər və poema. Gənclik, 1972. 71 s.

Boqat Yevgeni

“Onlar belə sevirdilər” 1990.

Batışev A.

“Orta texniki peşə məktəblərində dərslər prosesində qabaqcıl təcrübə” Maarif, 1989. 166 s.

Berestov V.

“Oxumağa gedirəm” Kiçikyaşlı məktəblilər üçün. Gənclik, 1987. 16 s.

Beryozin Boris

“Poliqrafiya materialşünaslığı” Dərslük. Tərcümə: A. Hüseynov. Maarif, 1987. 293 s.

Berlyand A. S. və Popova Q. F.

“Evdə xəstələrə qulluq edilməsi” Azərnəşr, 1966. 110 s.

Balzak O.

“Novellalar” 1949.

Bukov Y. N.

“Səməd” Poema. Tərcümə: C. Novruz. Azərnəşr, 1975. 44 s.

Bondarev Yuri

“Sahil” Roman. Tərcümə: S. Məmmədov. Yazıçı, 1987. 395 s.

Baxur V. T.

“Səbəb-əsəbdır” Azərnəşr, 1981. 193 s.

Blauman R.

“Hekayələr” Tərcümə: R. Salamova. Gənclik, 1974. 152 s.

Babinski Mixay

“Xırda təsərrüfatlarda qaramal” Azərnəşr, 1988. 219 s.

Bünyadov Ziya

“Dinlər, təriqətlər, məzhəblər” Azərbaycan, 1997. 287 s.

Babacan Rənz

“Dirilik suyu” Poema. Tərcümə: V. Rüstəməzadə. Azərnəşr, 1975.

Beneşova B.

“Don Pablo, don Pedro və Vera Lukaşova” Povest. Tərcümə: S. Hüseynova. Azərnəşr, 1966. 100 s.

Beryozin B. Q. və Dumçenko N. İ.

“Müsaidə və texniki ölçmələrə dair məsələlər” Maarif, 1972. 88 s.

Baba Tahir Üryan

“Dübeytilər” Tərcümə: R. Hüseynov. Yazıçı, 1988. 110 s.

Barto A. L.

“Kobud ayı balası” Məktəb yaşlı çatmamış uşaqlar üçün. Tərcümə: C. Əsəd. Gənclik, 1967.

Bakıxanov Abbasqulu ağa

“Əsraru-l-mələkut” Tərcümə: S. Atakişiyeva. Elm, 1985. 44 s.

Balzak Onore

“Qorio ata” Roman. Tərcümə: M. Rəfili. Yazıçı, 1978. 296 s.

Balzak O.

“İfritə” Hekayə Tərcümə: C. Məcnunbəyov. Azərnəşr, 1965. 71 s.

Batışev Aleksandr

“Orta texniki peşə məktəblərində dərş prosesində qabaqcıl təcrübə” Maarif, 1989. 166 s.

Baturin A. T

“Maşın detalları” Maarif, 1967, 435 s.

Baturin A. T

“Maşın hissələri” Azərnəşr, 1958, 472 s.

Baturinski, D. A

“SSRİ-də şəhərlə kənd arasındakı əksliyin aradan qaldırılması haqqında” 1950, 48 s.

Baxarev M. A.

“Miçurin və gənclər” Uşaqgəncnəşr, 1956. 52 s.

Baxarev, M. A. və Kalaçaeva, Z. V

“Fransız dili” Azərnəşr, 1956, 147 s.

Baqriana Anna

“İki qum dənəsi” Tərcümə: E. İsgəndərzadə, A. Hüseynova. Vektor, 2009. 71 s.

Bakıxanov Abbasqulu Ağa Qüdsi

“Seçilmiş əsərləri” Tərcümə: Məmmədağa Sultanov. Avrasiya Press, 2005. 487 s.

Balasaqunlu Yusif

“Qutadğu bilig-xoşbəxtliyə aparan elm” Tərcümə: Kamil Vəliyev, R. Əskər. Avrasiya Press, 2006. 439 s.

Balasaqunlu Yusif

“Qutadğu bilig” Poema. Tərcümə: Xəlil Rza Ulutürk. Gənclik, 2003. 403 s.

“Balladalar, şeirlər” Tərcümə: Əlihəsən Şivanlı. 2002

Balzak Onore de

”Seçilmiş əsərləri” Tərcümə: Mikayıl Rəfilı. Şərq-Qərb, 2006. 407 s.

Barto Aqniy Lvovna

“Seçilmiş əsərləri” Tərcümə: T. Mahmud. Şərq-Qərb, 2007. 182 s.

Bon Güstav Le

“Sosializm psixologiyası” Tərcümə: N. Əbdülrəhmanlı. Zəkioglu, 2011. 414 s.

“BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı” Tərcümə: İ. Ağasıyev, A. Allahverənov. Cenevrə, BMT nəşriyyatı, 2009. 63 s.

Baskakov A.

“Uçan təyyarə modeli” Azərnəşr, 1936. 39 s.

Bünyadov Ziya

“Azərbaycan VII-IX əsrlərdə” Tərcümə: C. Cabbarov, H. Əlizadə. Şərq-Qərb, 2007. 432 s.

Baqriana Anna

“İki qum dənəsi” Şeirlər. Tərcümə: E. İsgəndərzadə, A. Hüseynova. Vektor, 2009. 71 s.

Bon, Güstav Le

“Sosializm psixologiyası” Tərcümə: N. Əbdülrəhmanlı. Zəkioglu, 2011. 414 s.

Bünyadov Ziya

“Azərbaycan Atabəyləri dövləti. 1136-1225” Tərcümə: C. V. Qəhrəmanov. Elm, 1985. 268 s.

Babusenko Sergey Mixayloviç

“Traktor və avtomobillərin təmiri” Tərcümə: E. Kərimov və M. Ağaməmmədov. Maarif, 1978. 424 s.

Bianki V.

“Hekayələr” Tərcümə: Əzizbəyov X. 1949.

Bell Henrix

“O illərin çörəyi” Povest. Tərcümə: Ə. Əylisli. Maarif, 1987. 164 s.

Beyşənəliyev Ş.

“Kıçan” Povest. Gənclik, 1970. 132 s.

Borodin S.

“İldırım Bəyazid” Roman. Tərcümə: B. Musayev. Gənclik, 1979. 568 s.

Bulıçov K.

“Yüz il bundan sonra” Fantas. Tərcümə: M. Mirkişiyev. Gənclik, 1981. 278 s.

Bunin İ.

“Mityanın məhəbbəti” Hekayə və povestlər. Tərcümə: H. Şərif. Gənclik, 1983. 184 s.

Bestujev M.

“Molla-Nur” Povest. Tərcümə: T. Rüstəmov. Yazıçı, 1988. 166 s.

Behzadi İsmayıl

“Rəvəndinin “Rahət-üs-südur” və “Rayət-üs-sürur” əsəri tarixi bir mənbə kimi” 1963. 146 s.

Bezqulov A.

“Canilər” Roman. 1991.

Bahday Adam

“Təyyarəçi və mən” Kiçik yaşlı uşaqlar üçün hekayə. Tərcümə: G Abdullabəyova. Gənclik, 1971. 24 s.

Beneşova B.

“Don pablo, don Pedro və Vera Lukaşova” Povest. Tərcümə: E. İbrahimov. Azərənəşr, 1966. 100 s.

Barenje P. J.

“Seçilmiş şeirlər” Tərcümə: B. Behbudov.

Berulova Xuta

“Quş südü” Kiçik yaşlı uşaqlar üçün şeirlər və poemalar. Tərcümə: T. Mahmud. Gənclik, 1980. 60 s.

Bakıxanov Abbasquluğa

“Qurd və ilbiz” Tərcümə: M. Sultanov. Gənclik, 1985. 20 s.

Borev Yuri Borisovic

“Estetika” Tərcümə: Y. Qarayev, R. Xəlilov. Gənclik, 1980. 222 s.

“Bir gecənin sevinci” Gürcü hekayələri. Tərcümə: D. Əliyeva. Gənclik, 1977. 84 s.

Baranov Vladimir Vladimirovic və b.

“Kənd təsərrüfatı maşınları və traktor işlərinin texnologiyası” Kənd məktəblərinin 9-cu və 10-cu sinif şagirdləri üçün dərs vəsaiti. Maarif, 1981. 196 s.

Bessantina G. və Məmmədəliyev Abbas

“Kino-teatr və məktəb” 1968. 48 s.

Benet S.

“Necə yaşayasan yüzü haqlayasan” 1989.

Babacan Rəmz

“Dirilik suyu” Poema. Tərcümə: B. Rüstəmzadə. Azərənəşr, 1975. 63 s.

Blok A.

“Laylay” Şeirlər. Tərcümə: B. Rüstəmzadə. Tərcümə: B. Rüstəmzadə. 1968.

Blokker Yan

“Dayı axtaranlar” Tərcümə: B. Rüstəmzadə. 1965.

Bomarşe

“Fıqaronun toyu” 1935.

Buxovtsev B. B. və b.

“Fizika” Orta məktəbin 9-cu sinfi üçün dərslik. 1987.

Belyankin, A. Q. və b.

“Fizika praktikumu” 1962.

Benjamin J. Cohen

“Pulun coğrafiyası” Tərcümə: A. Kərimov. 2003.

Balasaqunlu Yusif

“Qutadqu bilik” Poema. Tərcümə: Rza Xəlil Ulutürk. 2003.

Bunin İvan Alekseyeviç

“Seçilmiş əsərləri” Tərcümə: Hüseyn Şərif. Avrasiya Press, 2006. 317 s.

Bastiat Fredarik

“Hüquq”Tərcümə: Rəşad Şirinov, Sədət. Çinar-çap, 2007. 136 s.

Belinski V. Q.

“Aleksandr Puşkinin əsərləri” 1948.

Beyşənəliyev Ş.

“Balaca süvari qız” Povest. Tərcümə: E. Rzaquliyev. Gənclik, 1976. 52 s.

Berezovski Q.

“Çəp palmet” Albom. Azərnəşr, 1975. 78 s.

Bon Güstav le

“Sosializm psixologiyası” Tərcümə: N. Əbdülrəhmanlı. Zəkioglu, 2011. 414 s.

Babanski Mixay

“Xırda təsərrüfatlarda qaramal” Azərnəşr, 1988.